

## ORTA ƏSR FARSDILLİ ŞAIRLƏRİN ƏSSƏRLƏRİNĐƏ XAQANI ŞIRVANI İRSİNƏ MÜNASİBƏT

### Xülasə

Xaqani Şirvaninin yaradılılığı hələ şairin yaşadıığı dövrdən həmsənətlərinin diqqətini cəlb etmiş və onun ustadlığını yüksək qiymətləndirmişlər. XII-XVIII yüzilliklərdə Xaqani ırsını dəyərləndirən, onun əsərlərinə nəzirə yayan şairlər sırasında Əsirəddin Əxsikəti, Cəmaləddin İsfahani, Rəşidəddin Vətbat, Fəridəddin Əttar, Əmir Xosrov Dəhləvi, Xacu Kırmanı, Əbdürəhman Cami, Bədr Şirvani, Məhəmməd Füzuli, Urfi Şirazi və başqları vardır. Bu nəzm ustadları Xaqani Şirvaninin sənət dünyasını qiymətləndirməklə yanaşı, onun şəxsiyyətinə də dərin ehtiramlarını bildirmişlər.

**Açar sözlər:** Xaqani Şirvani, farsdilli şairlər, "Şiniyyə", qasida, nəzirə, Kəzzazı

**Giriş.** Azərbaycan ədəbiyyatı tarixində təkrarsız bədii ırsı ilə seçilən, poeziya kəhkəşanının ən parlaq uleduzlarından sayılan Xaqani Şirvaninin yaradılılığı hələ şairin yaşadıığı dövrdən həmsənətlərinin diqqətini cəlb etmiş və onun ustadlığı yüksək qiymətləndirilmişdir. "Söz mülkünün sultani"nın yaradılığını dəyərləndirən şairlər sırasında dövrünən Mücîrəddin Beyləqani, Əsirəddin Əxsikəti, Cəmaləddin Əbdürəzzəq İsfəhani, Rəşidəddin Vətbat, Nizami Gəncəvi, Fəridəddin Əttar, sonrakı yüzliliklərdə yaşayıb yaratmış Əmir Xosrov Dəhləvi, Xacu Kırmanı, Əbdürəhman Cami, Bədr Şirvani, Məhəmməd Füzuli kimi olməz sənətkarlar vardır. Bu nəzm ustadları Xaqani yaradılığını dəyərləndirməklə yanaşı, onun şəxsiyyətinə də dərin ehtiramlarını bildirmişlər. Xaqani ədəbi ırsını yüksək qiymətləndirən Mücîrəddin Beyləqanının şairin vəsfinə yazdığı 42 beytlik qəsida şagird-müəllim münasibətlərinin gözəl nümunəsi sayıla bilər. Ədəbiyyat araşdırıcıları ustad Xaqani ilə onun şeir məktəbinin ilk davamçısı Mücîrəddin Beyləqani arasındaki mücadilədən yetərincə bahs etmiş, burada Əbü Üla Gəncəvi ilə Əfzələddin Xaqaninin arasındakı konflikti də dəfələrlə qabartmışlar. Fikrimizcə, belə münaqışələrin əsasında saray ədəbi mühitində formallaşan rəqabətin təsiri yetərincə-

dir. Mücîrəddin Beyləqanının haqqında söz açığımız qəsidiəsində də bu mülahizə bir daha təsdiqini tapmaqdadır:

ز دور جنبش این چرخ سیمگون سیما  
جو سیم و زر شده گیر اشگ ما و چهره ما  
چو زر و سیم شود اشگ این و چهره آن  
که هست بسته این چرخ سیمگون سیما [1, s.20]  
(Üzdən gümüş kimi görünən, dövr edən  
fələyin hərəkətindən, bizim cöhrəmizi və göz ya-  
şımızı qızılı , gümüşü etmişdir. Bu gümüş üzlü  
simaya kim bağlanmışsa,bu göz yaşından onun  
cöhrəsi qızıl və gümüş olar).

Gətirilən nümunə "Xaqanının vəfsi" qəsi-  
dəsinin mətlə və sonrakı beytindəndir. Müci-  
rəddin zahirən parlaq nəzərəçarpan mühitdə sa-  
kinlərin baş verən hadisələrdən cöhrələrinin qı-  
zılı rəng alaraq saralmasına, göz yaşlarının gü-  
müşü olmasına diqqəti yönəldir. Səbəbinə isə  
gümüş üzlü simaya (saraya – L.Ə.) bağlılıqdan  
olduğunu göstərir. Qəsidiənin 17-21-ci beytlə-  
rində oxuyuruq:

ز دام چون و چرا سر برون برم آخر  
به فضل ایزد و تفضل خاتم الش عرا  
ابو الفضیل ایل خوشید حکمت افضل مین  
که فخر اهل زمین است و تاج اهل سما

مسیح وقت و کلیم زمانه خاقانی  
که عمر خپرش بادا و عصمت بخی  
ابد به مکتب او همچو طفول در ابجد  
خرد به مجلس او همچو قطره در دریا  
نقود عالم از نقد عقل او موزون  
قد گئنی در فضل علم او مجراء [1, s.21].  
(“Necə?”, “nə üçün?” tələsindən nəhayət, başımızı xilas edək. Sonuncu şair, Yaradann fəzli, üstünlüyü ilə. Fəzilətin atası, hikmətin ulu gürəşçi Əfzəle-din (dinin alisi, öncülü – L.Ə). Ki, yer əhlinin fəxridir, səma əhlinin tacıdır. Dövrünün Məsihi, zəmanəsinin həmsəhbəti Xaqani ki, Xızır ömrü, Yəhya isməti qisməti olsun! Ədəb onun məktəbində abcd öyrənən bir uşağa bənzəyir, Ağıl onun məclisində dənizdən bir qətra kimi nəzərə çapır. Aləmin qiyməti onun ağının dəyərinə görə mütənasibdir. Onun elinin fəzli qarşısında cahanın əhd-peyməni məcrasındadır).

Mücirəddin Beyləqani yuxarıdakı sətirlərde müəlliminin məqamını layiqli şəkildə ifadə etmişdir.

Xaqani Şirvaninin həməslərindən biri, Əsirəddin Əxsikətinin də divanında azərbaycanlı həmkarının haqqında yazılmış beytlərə təsadüf edir. Dövlətşah Səmərqəndinin "Təzkirətüs-süəra" əsərində göstərilir ki, Əsirəddin Əxsikəti Xaqani ilə şeirləşmək üçün Türküstənin Fərqaqə vilayətində Şirvana təşrif buyrunmuşdu [2]. İlk vaxtlarda şairlərin arasında səmi-mi münasibat olsa da, Əsirəddin Əxsikəti Xaqanının nəzəmdə ustadlığına, şairin özünü övdüyü fəxriyyələrə rəqib kimi yanaşmış və həmin şeirlərə təzmin ilə cavab vermişdir. Əfzələddin Xaqanının:

خرد خریطله کش خامه و بنان من است  
سخن جنیته بر خاطر و بیان من است  
به کرگکار که دور زمان پدید آورد

که دور دور من است وزمان زمان من است [3, s.795].

Ağıl mənim barmağımın ucu və qələmim-lə hasil olmuş torbanı daşıyandır, söz mənim xəyalımın və bəyanımın atının yedəyini daşıyandır. Allahə (and olsun) ki, dövrəni, zamanı yaratdı, (həmin) dövrən mənim dövrənəmdir, zaman mənim zamanımdır) – fəxriyyə qəsidi-

sindəki bu beytlərə Əsirəddin Əxsikəti belə cavab vermişdir:

زمان زمان زمین گستر خردبخش است  
محل باشد گفتن: "زمان زمان من است"  
وگر زبان هنر می سراید این دعوی  
به حکم عقل سجل می کنم که آن من است [4, s.42].

Zaman ağıl bəxş edən, yeri bərqərər edən zamanıdır, mümkün deyil, deyəsən: "zaman mənim zamanımdır". Əgər sənət dili bu müdədəni yazarsa, ağlin hökmü ilə qəbul edirəm ki, o mənimkidir!".

XII yüzildə yaşayıb yaratmış Cəmaləddin Əbdürəzzəq İsfəhani də Xaqani Şirvaninin qəsidələrinə cavab yayan şairlər sırasındadır. Onun Xaqani ırsinə münasibəti birmənalı olmayışdır. Mücireddin Beyləqanının İsfahana gedərək oradakı şairlərə satirik ruhlu şer həsr etməsi Cəmaləddin Əbdürəzzəqin da xoşuna gəlməmiş və o, şagirdin "acığını" ustaddan çıxmış qərarına gəlmişdi. Lakin Xaqani şagirdini "özünün şeir karvanını oğurlayan div-e rəcim" (məlun, daş-qalaq edilən div) adlandıraraq İsfahanın şənində gözəl bir qəsidi yazır, oranın şairlərinin rəğbətini qazanır (eyni zamanda "rəcim" ərəb qrafikası ilə Mücir sözünün tərsinə yazılışıdır – L.Ə).

Cəmaləddin Əbdürəzzəq "Bərəd" (aparsın) rədflisi qəsidişini Xaqani Şirvaniyə həsr etmişdir. Qəsidişin mətlə beyti:

کیست که پیغام من به شهر شرون برد?  
یک سخن از من بدان مرد سخن دان برد؟ [5, s.148]  
Kimsə vardır ki, mənim xəbərimi Şirvana aparsın, o sükəndana məndən bir söz aparsın?//  
– Xaqanının dostu tərəfindən söz bilicisi – "sükəndan" adlandırılmasından ilə diqqəti çekir.

Qəsidişin digər beytlerində də Xaqani Şirvaninin nəzm sahəsindəki məharəti yüksək qiymətləndirilir:

هر که رساند به من شعر تو چون ان بود  
که بوي پیراهنی به پير کعنان برد.  
يا که کسی ناگهان ، بعد از هجری دراز  
به عاشق سوخته مژده جان ان برد...  
فضل تو پاین ده باد! صیت تو پوین ده باد!  
[5, s.149]

/Kim mənə sənin şeirini çatdırsa, ona bənzəyər ki, qoca Kənana köynəyin ətrini aparalar. Və ya, kimsə uzun hicrəndən sonra, bir-dən birə yanmış aşiqə cananın müjdəsini vermiş olsun... Sənin kamilliyyin var olsun! Sənin şöhrətin yürük olsun! Sənin varlığından elm parlaqlıq tərzi tapsın/.

Xaqani Şirvaninin vəfatından kədərlənən Nizami Gəncəvinin:

به دل بودم که: خاقانی دری غار گوئی من گرد د  
دری غازانکه من گشت دری غارگوی خاقانی [6, s.349]

/Qəlbimdə deyirdim ki, Xaqani mənim əfsus deyənim olsun, əfsus! Mən Xaqanının əfsus deyəni oldum/ – beyti də iki böyük sənətkar arasındaşımiyyətin ifadəsinə sərgilayır. Bu gün yalnız tek beyt şəklində əlimizə çatan həmin nümunə Xaqani Şirvani ilə Nizami Gəncəvi yaradıcılıqlarını müqayisəli zəmində tədqiq edən M.C.Kəzzazinin de diqqətini çəkmişdir. Alim, həmin beytin Nizami Gəncəvinin Xaqanının zahidlik və dərvişlik ideyalarını sərgiləyən "Qəlbin daxili səsi" adlı əsərinə cavab olaraq yazdığı qəsidişən seçilmiş beyt hesab edir. Hər iki şairin qəsidişindən nümunə vermeklə fikrinə aydınlıq gətirir. Lakin Nizami Gəncəvi yaradıcılığından nümunə kimi verilən qəsidişə həmin beytin yer almaması təəccüb doğurur [5, s.150].

Dövrünün adlı-sanlı söz ustadları sırasında Rəşidəddin Vətvatın adı da Xaqani yaradıcılığı ilə bağlı olan şairlərin sırasında yad edilməlidir. Rəşidəddin Vətvat ilə Xaqani Şirvani arasında əvvəlcə dostluq münasibəti olmuş və biri birinin mədhində xoş mənaları əzx edən şeirlər yazılmışlar. Rəşidəddin Vətvat öz dostunun şənində otuz iki beytdən ibarət qəsidiə yazarəq ona göndərir. Qəsidişin mətlə beytləri belədir:

ای سپیر قدر را خوشید و ماه  
وی سریر فضل را دستور و شاه  
فضل الدین بو الفضل ایل بحر فضل  
فیلسوف دین فزای کفر کاه [4, s.139]

/Ey ehtiram səməsinin günüşi və aylı, və ey kamillik taxtının şahı və əmr edəni! Üstünlük (elm) dənizinin fəzilətlərinin atası Əfzələddin, din artıran, küfrü azaldan filosof!/

Qəsidişin hər bir beysi Xaqani dühəsinin ucalığının vəsfini önsə çekir. Xaqani də öz növbəsində Rəşidəddin Vətvatın mədhində bir neçə şeir yazmışdır. Təəssüf ki, bir müddət keçidkən sonra iki sənətkar arasında fikir ixtilafi yaranmış və bu münasibətlə biri-birinə həcəv yazımaqdan da çəkinməmişlər. Qəribə burasıdır ki, Xaqanının seirləşdiyi, xoş münasibətdə olduğu şairlərin eksəriyyəti ilə müəyyən müddətdən sonra aralarının dəydiyinən şahidi oluruq.

Yuxarıda Xaqani Şirvani ilə eyni dövrə yaşayıb yaratmış şairlərin onunla bağlı olan cəhətlərinə nəzər saldıq. Xaqanının olməzliyi ondan sonrakı yüzülliklarda nəzm sahəsində fəaliyyət göstərən, sözün həqiqi mənasında şeir kəhəkşənində har biri bir ulduz sayıla biləcək şairlərin özlərini onunla müqayisə etməsində, sanki məhək daşı kimi sənət incilərini, qüdrətlərinə bu böyük sənətkarın yaradıcılığına tay tutaraq özlərini "dövrənin Xaqanisi" adlandırmaları ilə diqqətəlayiq şəkildə izlənilməkdədir. Belə ki, orta əsr Şərq ədəbiyyatının görkəmlə şairləri özlərini Xaqani ardıcılı kimi adlandırmaqdan xüsusi məmənunluq hissi keçirmiş, tətəbbu yolu ilə beytlərinə, bütün əsərlərinə nəzərlər yazmışlar.

Xaqani Şirvani ilə yaşadıqları dövr arasında qısa bir zaman fərqi olan şairlərdən biri də Əttar Nişapuridir. Ətar Nişapur məşhur "Müsibətnamə" adlı məsnəvisində özündən öncə poeziya aləmində ad-san qazanmış Sənayi, Əzrəgi, Ənvəri, Firdovsi, Şəhəbi, Ünsüri kimi şairlərin adlarını çəkdiyikdə Xaqani Şirvanini də yad edir, "elm ardınca Çina getmək lazımlı olsa belə, Xaqani ırsinə baş vurmaq bəsdir", onu əvəz edir (kursiv müəllifindir – L.Ə) fikrini obrazlı şəkildə bildirir:

شعر و عرش و شرع از هم خاستند  
تا دو عالم زین سه حرف آراستن د  
نور گیرد چون زمین از آسمان  
زین سه حرف یک صفت هر دو جهان...  
ور در این علمت کند شاهی هوں  
لم اگر در چین است خاقانیت بس [7]

(Şe'r, ərş, şər sözləri biri digərindən (baş) qaldırılmışlar ki, iki ələmi bu üç hərfə bəzəsin-lər. Yer asimandan nur aldığı kimi bu üç hərf də iki cahanda eyni xüsusiyyətə malikdir. Əgər

*bu elmdə sahlgə meyil etmək istəsən, elm Çin-də olsa da, sənə Xaqani bəsdir).*

XIII yüzdə Əmir Xosrov Dəhləvi Xaqanı Şirvaninin "Meratos-səfa"sına nəzirə yazımaqla bərabər, qəsidsində dahi sələfini "alim" kimi qiymətləndirir:

نه من گئستار دانا را حوابي ساختم ؛ ليکن  
جوي اوردم و آبي كه ريزم بيش يكراش [8]

*/Men təkcə alim sözünə cavab yazmadim,  
arx çəkdim, suyunu onun cins atının qarşısına  
axidram/.*

Əmir Xosrov Dəhləvinin divanına daxil olan "Məsnəvi" adlı əsərində 92-ci fəsildə nəzm ustadlarının adı cəkilir və hər birinin şeirə gətirdiyi xüsusiyyətlər sadalanır. Əmir Xosrov Xaqani haqqında bu beyti yazmışdır:

نمطه اني خاقاني مدح سخن  
نه پنهانست کش چون نشاندند گنج [8]

*/Mədhin qiymətləndirilməsinin meyarı  
olan Xaqanının üslubunun gözəlliyi gizli deyil,  
çünki üslub (yol, tərz – L.Ə) ilə xəzinə bərqə-  
rar edilmişdir).*

Xaqanının özünəməxsus, yeni üslubun banisi olması şeir sərfi olan Əmir Xosrov Dəhləvinin də diqqətindən kəndə qalmamışdır. Seyyid Ziyaeddin Səccadi də Xaqani poeziyasının üslub xüsusiyyətlərindən bəhs edərkən, haqlı olaraq onu "özünəməxsus, yeni, bədii məktəbin banisi" adlandırır [9].

Nizami Gəncəvinin "Xəmsə"sinə nəzirə yanan Xacu Kirmani, onun həməri və həmvətəni Xaqani Şirvani ırsına də biganə qalmamış, onun divanının bir çox səhifələrində şairin şeirlərində ilhamlandığının şahidi olurq. Xacu Kirmani Xaqani Şirvaninin üslubunda şeir yazımaqla bərabər, öz şeirlərini sələfininkinə bərabər tutur:

لاف "خاقاني" زنم درملک معنی زان که هست  
گرمی بازار شمس از "انوری" رای من [15, s.601]

*/Məna mülkündə "Xaqani" sözünü danış-  
ram, Şəmsin sıcaq bazarında mənim fikrim  
"Ənvəri"ninki kimidir/.*

Beytdə "söz mülküün sultani" Xaqani Şirvaninin adını çəkməklə kifayətlənməyərək, Şərqi ədəbiyyatında xüsusi yeri olan Şəms Təbrizi, Ənvəri Abivərdini də xatırlaması dövrün sələf-xələf münasibəti kimi də diqqəti cəlb edir. Xaqani Şirvanidən üç əsr sonra Şirvanşahlar sarayının adlı-sanlı şairi Bədr Şirvani də öz həm-yerlisinin nəzm nümunələrini xatırlayaraq yazdı:

خاقاني شروان منم، در مدحت خاقان منم  
پدرم که در دوران منم نام منور یافته [10, s.66]

*/Şirvanın Xaqanisi mənəm, xaqanın məd-  
hində olan mənəm. Bədrəm ki, zəmanədə nur-  
lanmış ad tapmışam/.*

Bədr Şirvaninin divanında Xaqani Şirvanini özüne ustad saydığı beytlə də rastlaşıraq:

خسرو، اگر ز آنک خافانی بشد، عمر بو باد  
نیست او راهیچ شاگردیکه گیردجای من [10, s.66]

*/Ey şah, Xaqanının ömrü sona çatdisa da,  
sənin ömrün var olsun, məndən başqa onun elə  
bir şagirdi yoxdur ki, yerimi tutə bilsin/.*

Bədr Şirvaninin divanında Xaqanının adı 19 dəfə xatırlanmışdır. Bu da onun yaradıcılığına olan marağın ifadəsi kimi diqqəti çəkir.

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli də Xaqani ırsını yüksək qiymətləndirmiş, onun "Şiniyyə"sinə nəzirə yazmışdır. "Ənis-ül qəlb" adlı həmin əsərində özündən önce həmin qəsi-dəyə cavab yayan şairlərin adını ehtiramla çəkmişdir:

"Bu qəsri tikmədim tək mən, əsasın qoydu üç  
kamil  
Tanutdi aləmə Şirvani, Dehlini, Xorasani.  
Evin üç küncünü Xaqani, Xosrov, Cami  
tikmişdi,  
Mən isə eylədim Bağdadda təkmil ərkən..."  
[11, s.240]

Məhəmməd Füzuli təvazökarlıqla özündən önce bu mövzuda əsər yazmış Xaqani Şirvanini, Əmir Xosrov Dəhləvini və Əbdürəhman Camini nəzərdə tutaraq "onların ruhu"nun

onun üçün "imkan yaratdığını" və "öz söyi ilə bu işdə" "kamyab" ola bilməyəcəyini etiraf edir [11, s.240].

Əbdürəhman Cami Xaqaninin "Şiniyyə"sinə yazdığı nəzirəsində sələfini "alimlərin önündə söz süfrəsi açan ustad Xaqani" kimi təqdim edir [12, s.54]. Cami "Nəfəhatül-üns" əsərində "Əfzələddin Bədil Xaqani ... şeir sahəsində tam şöhrət qazanmışdır, onun şeirlərinin üslubu tamamilə fərqli olmuşdur", – deməkələ, böyük sələfinin yaradıcılığını yüksək qiymətləndirmiştir [13, s.207-208].

Hind səbki nümayəndələrindən Ürfi Şirazi də Xaqani Şirvaninin "Şiniyyə"sinə nəzirə yanan şairlər sırasındadır. O, öz qəsidsini "Ümmənüs-səfa" ("Saflıq ümməmə") adlandırılmışdır. Həmin qəsida 91 beytdir və nəzirədə şair öz sələfini belə yad edir:

نم عیسی تمنا داشت خاقانی که برخیزد  
به امید صبا اینک رسانید پرسوانش [14, s.98]

*/Xaqani ki, İsa nəfəsinin qalxmasının ar-  
zusunda idi, mən səbanın köməyi ilə indi (bu  
nəfəsi) onun Şirvanına göndərdim/.*

## ƏDƏBİYYAT

1. ديوان مجير الدين بيلقاني . به احتمام محمد آبادي باول ، تبريز ، ١٣٥٨
2. دولتشاه سمرقندی، تذكرة الشعراء تصحیح و مقدمه پروفوسور انوارد بارون، لین، ۱۹۱۰
3. ديوان خاقاني، جلد اول، چامه ها و ترکیب بندها، ویراسته دکتر میر جلال الدین کزازی، تهران، ۱۳۷۵
4. ديوان اثير الدين اخسیکتی، با تصحیح و تحشیز دکتر رکن الدین مایوین فرخ ، تهران، ۱۳۳۷
5. رخصار صحیح . گزارش چامه ای از افضل الدین بدیل خاقانی شروانی، بر بنیاد و اثر شناسی، زیباتناسی، زرفا شناسی با دیباچه ای بلند در زندگانی و شیوه شاعری او از میر جلال الدین کزازی ، تهران ۱۳۶۸
6. جاپی خسرو دهلوی شامل شرح احوال و اثار نظامی با مقدمه و هواشی و فهرست اعلام و تصحیح و مقابله از روی ۲۸ نسخه
7. جاپی و قیمترين نسخه های خطی موجود در نیما، بکوش استاد سعدی نفیسی ، تهران ۱۳۳۸
8. امیر خسرو دهلوی https://ganjoor.net
9. عالمه شبیلی نعمانی، شعر العجم یا تاریخ شعر ا و ادبیات ایران، ج ۵، تهران ۱۳۸۷
10. بادر شیروانی. دیوان. Подготовка текста А.Г.Рагимова. Москва, 1985.
11. مəhəmməd Füzuli. Əsərləri. 6 cildə, IV cild. Bakı, 2005.
12. جامی نور الدین عبدالرحمن ، دیوان کامل، به کوش هاشم رزی ، تهران ، ۱۴۶۴
13. جامی نور الدین عبدالرحمن، نفحات الانس، به تصحیح مهدی توحیدی پور، تهران، ۱۳۷۶
14. ديوان عرفی شيرازی، چاپ کلپور - هند ، ۱۴۸۰ م ۱۲۹۷
15. ديوان عرفی شيرازی، چاپ کلپور - هند ، ۱۳۵۱ م ۱۳۵۱
16. تهران ۱۳۷۴ خواجهی کرمانی، ابو العطاء کمال الدین محمود بن علی، دیوان کامل، به کوش سعدی نفیسی،
17. عالمه شبیلی نعمانی، شعر العجم یا تاریخ شعر ا و ادبیات ایران، ج ۵، تهران ۱۳۸۷

Şərqi ədəbiyyatşunaslığının tədqiqində professionallığı ilə seçilən Şibli Nemani "Şeir-ül əcəm ya tarix-e şoora və ədəbiyyat-e İran" əsərində "Xaqanının bütün şairlərdən üstün olmasi şübhəsizdir. Ürfi Şirazi də öz sonsuz qürüruna baxmayaraq, Xaqanidən mütəəssir olmuş Xaqaniya nəzirə yazmışdır" fikrini irəli sürür [17, s.210].

Ürfi Şirazi ilə Xaqani Şirvani şeirləri arasında bəzi paralellər Mircələddin Kəzzazzinin araşdırılmalarında əks olunmuşdur [5, s.163-168].

**Nəticə.** Xaqani Şirvani yaradıcılığının təsiri orta əsr farsdilli şairlərinin yaradıcılığı ilə məhdudlaşdır. Onun yaradıcılığı XX əsərdək olan farsdilli ədəbiyyatda izlənilmişdir. Mirzəda Eşqi, Əbülfəsən Lahuti Xaqaninin "Şiniyyə"sinə və "Eyvane-Mədəin" adlı qəsidsəsinə nəzirə yazmışlar.

Xaqani Şirvani poeziyasının təsiri ilə nəzm aləmində qələmlərini sıyan sənətkarların hamisi, eyni zamanda Azərbaycan ədəbi məktəbinin çiçəklənməsinə xidmət etmişlər.

**THE ATTITUDE TO THE HERITAGE OF KHAGANI SHIRVANI  
IN THE WORKS OF THE MIDDLE AGES PERSIAN SPEAKING POETS**

**Summary**

The article has been written mainly based on sources of poets lived in the XII-XVIII centuries. These sources are dignity sources for the poets who highly evaluated the literary creativity of Khagani.

The poets who wrote imitations to the heritage of Khagani are more. In the article is investigated the patterns taken from the works of the famous poets, who take the great place in the world of poetry such as Asireddin Akhsiketi, Jamaladdin Isfahani, Rashidaddin Vatvat, Faridaddin Attar, Amir Khosrov Dahlavi, Khaju Kirmani, Abdurrahman Jami, Badr Shirvani, Muhammad Fuzuli, Urfi Shirazi and compared their poems.

**Key words:** Khagani Shirvani, Persian speaking poets, "Shiniyya", ode, imitation, Kazzazi

**ОТНОШЕНИЕ К НАСЛЕДИЮ ХАГАНИ ШИРВАНИ  
В ТРУДАХ СРЕДНЕВЕКОВЫХ ПЕРСОЯЗЫЧНЫХ ПОЭТОВ**

**Резюме**

Статья была написана, главным образом, по источникам поэтов, живших в XII-XVIII веках. Эти материалы привлекают внимание как достоверные источники для поэтов, использовавших литературную школу Хагани. Поэтов, написавших подражания наследию Хагани, множество. В статье исследуются закономерности, взятые из произведений знаменитых поэтов, занявших величайшее место в мире, таких как Асиреддин Ахсикети, Джамаладдин Исфахани, Рашидаддин Ватват, Фаридаддин Аттар, Амир Хосров Дахлави, Хаджу Кирмани, Абдурахман Джами, Бадр Ширвани, Мухаммед Физули, Урфи Ширази, и проводится сравнение их стихотворений.

**Ключевые слова:** Хагани Ширвани, персоязычные поэты, "Шинийя", касыда, подражание, Каззази